

YÜKSƏK GÖRMƏ İTİLİYİ OLAN PASİYENTLƏRDƏ KERATOKONUSUN SKRİNİNQİ

Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan

Açar sözlər: keratokonus, skrininq, subklink keratokonus

Keratokonus qeyri iltihabi xəstəlik olaraq, buynuz qişanın mərkəzi və aşağı parasentral hisəsinin proqressiv incəlməsi, miopiya, qeyri düzgün astigmatizm, yüksək səviyyəli aberrasiyaların artması ilə görmə itiliyinin progressiv zəifləməsi ilə xarakterizə olunur [1-3]. Görmə itiliyinin keratokonuslu xəstələrdə azalması onların həyat keyfiyyətinə, davranış və emosional statuslarına bilavasitə təsir edən başlıca amillərdən biridir. Xəstəliyin irəliləmiş mərhələsində qeyri düzgün astigmatizmin inkişafı fonunda korreksiya olunmayan görmə itiliyi həyat keyfiyyətini kifayət qədər aşağı salır. Xəstəliyin unilateral gedisatunda ayrı-ayrı gözlərin görmə itiliyi xəstənin həyat tərzinə bilavasitə təsir edir. Tan, JCK və başqalarının apardığı tədqiqatə əsasən yaxşı görən gözün görmə itiliyi oxuma qabiliyyəti və hərəkət sərbəstliyi ilə, pis görən gözün görmə itiliyi isə emosional statusla düz korrelyasiya edir [4].

Son 20 ildə bütün dünyada keratorefraktiv cərrahi əməliyyatlar geniş tətbiq olunmaqdadır. Məhz keratorefraktiv cərrahi əməliyyatlardan sonra yaranan biləcək keratoektaziya hallarının qarşısının alınması məqsədi ilə keratokonusun erkən skrininqi üzrə çoxsaylı tədqiqatlar aparılmışdır [5-18]. Keratokonusun diaqnostikası kliniki əlamətlərə, topoqrafik və tomoqrafik parametrlərin təhlillərinə əsaslanaraq qoyulmaqdadır. Xəstəliyin inkişaf etmiş mərhələsində kliniki əlamətlərin təzahür etməsi fonunda xəstəliyin diaqnostikası asanlıqla təyin edildiyi halda, xəstəliyin erkən mərhələlərində, hətta subklinik mərhələsində diaqnozun qoyulması topoqrafik, tomoqrafik və aberrometriq müayinələrinin dəqiq təhlili əsasında mümkün olur. Xəstəliyin erkən mərhələlərində görmə itiliyinin korreksiyasız və ya korreksiya ilə yüksək olması, görmə itiliyinin subyektiv olaraq nəzərəçarpmayan azalması, vaxtaşırı, xüsusiildə axşam saatları daha çox müşahidə olunan zişförmə, kölgəli və ya işiq yansımaları şəklində ola bilən şikayətlərin olması ilə də özünü göstərə bilir. Bir çox hallarda isə keratokonusun proqressivləşməsi refraksiya qüsürü olan və uzun müddət eynəklə korreksiya olunan xəstələrdə görmənin kəskin zəifləməsi ilə də özünü göstərir. Xəstəliyin daha inkişaf etmiş mərhələsində korreksiya ilə görmə itiliyi kifayət qədər azalmış olur. Çox hallarda xəstəliyin subklinik və ya erkən mərhələsində bu xəstələrin eynək korreksiyasından azad olunmaq üçün refraktiv cərrahlara müraciət etməsi xəstəliyin aşkarlanmasına səbəb olur. Xəstəliyin erkən mərhələsində yüksək görmə itiliyi müşahidə olunan bir çox hallarda erkən diaqnozun qoyulması və erkən müalicə tədbirlərinin aparılması (məsələn, korneal kollagen kroslinking tətbiqi) xəstəliyin bu mərhələdə proqressivləşməsinin qarşısının alınması və görmə itiliyinin qorunması üçün çox əhəmiyyətdir.

Belə ki, xəstəliyin başlangıç mərhələsində, buynuz qişanın morfogeometrik ölçülərində yaranmış ilkin dəyişikliklər görme itiliyinə neqativ təsir göstərən yüksək səviyyəli aberrasiyaların (daha çox sferik və komavari aberrasiyaların) artmasına zəmin yaradır [5].

Məhz xəstəliyin başlangıç mərhələdə skrininqin çoxsaylı tədqiqatlar həsr edilmiş, bu tədqiqatlar refraktiv cərrahiyəyə müraciət edən və aşağı səviyyəli aberrasiyaları kifayət qədər yüksək olan xəstələr üzərində aparılmışdır. Bu tədqiqatların nəticəsində keratokonuslu gözlərdə topoqrafik və tomoqrafik və aberrometriq parametrlərin təhlili xəstəliyin erkən diaqnostikasında çox böyük rol oynayaraq yüksək həssaslıq və spesifikasiyi ilə hətta xəstəliyin subklinik mərhələsini də aşkarlamağa imkan verdiyi aşkarlanmışdır [4-6, 9-18].

Yüksək görmə itiliyi göstərən və çox az subyektiv şikayətlə müşahidə olunan hallarda keratokonusun skrininqi hazırlı tədqiqatın məqsədidir.

Məqsəd - yüksək görmə itiliyi ilə keratokonuslu pasiyentlərdə tomoqrafik, topoqrafik və aberrometriq parametrlərin qiymətləndirilməsi.

Material və metodlar

Prospektiv populyasiya tədqiqatı akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində hərbi həkim komissiyasından müayinədən keçən gənclər arasında aparılmışdır. Müayinə korreksiyasız və korreksiya ilə görmə itiliyinin təyini, gözün hərəki apparatının müayinəsi, sikloplegiyadan sonra refraksiyanın təyini və sferik ekvivalentinin hesablanması, yarıqlı lampa ilə görən ön və arxa seqmentinin müayinəsi və göz dibinin oftalmoskopiyası şəklində həyata keçirilmişdir. Refraksiyanın təyini skiaskopiya və avtorefraktometriya vasitəsilə ilə müqayisəli aparılmışdır. Skiaskopiya zamanı retinoskopik əlamətin – buynuz qişadan alınan refleksin yüngül

dərəcədə haçalanması qeydə alınmışdır. Buynuz qışanın dəqiq təhlili hərlənən Şeympflüq kameralı topoqraf WaveLight® ALLEGRO Oculyzer (Alcon, ABŞ) vasitəsi ilə aparılmışdır. Cihaz yüksək təhliletmə qabiliyyətinə malik olaraq, firlanan kameranın köməyi ilə gözə göndərdiyi və 138000 xırda dəliklər vasitəsi ilə əks olunan təsvirinin modelini hesablayaraq buynuz qışanın ön səthində bülürün arxa kapsuluna qədər olan parametr və topomorfoloji ölçülərini verir.

Müayinə nəticəsində tədqiqata ilkin olaraq keratokonus diaqnozu təyin edilmiş, yaşları 18-35 arasında dəyişən, 28 gənc oğlanın 33 gözü daxil edilmişdir (keratokonus qrupu). Onlardan 5 gəncin korreksiyasız yüksək görmə itiliyi ($\geq 20/30$ desimal) göstərən hər iki gözü, 23 gəncin yüksək görmə itiliyi göstərən bir gözü tədqiqatda təhlil edilmişdir ki, tədqiqatda təhlil edilməyən digər gözləri keratokonusun daha inkişaf etmiş mərhələsi ilə əlaqədar olaraq çox aşağı görmə itiliyi göstərmüşdür. Əvvəllər keratokonus diaqnozu təyin edilmiş, bu diaqnozla hər hansı bir cərrahi müalicə almış və ya sərt kontakt linza ilə korreksiyası edilmiş gənclər bu tədqiqata daxil edilməmişdir. Eyni zamanda 20 gəncin keratokonus diaqnozu inkar edilmiş 40 gözü tədqiqata daxil edilmişdir (normal qrup). Bu gənclərdə görmə itiliyi 20/20 (desimal) olmuşdur.

Tədqiqatda buynuz qışanın topoqrafik əlamətlərinin -buynuz qışanın ön və arxa elevasiya xəritəsinin quruluşuna (mərkəzi və ya parasentral adacılıq və ya dil şəkilli forması, ön elevasiya xəritəsində 5 mm zonada >12 mkm çox, arxa elevasiyada >15 mkm-dən çox dəyərlərin olması), sagital xəritədə mərkəzi konusşəkilli forması, əyilmiş qalstuk kəpənək forması, bir oxda >48 D çox keratometriyanın olması, superior-inferior (S-İ) fərqli 5mm zonada >2.5 D-dən çox olması, paximetrik xəritədə konusşəkilli forma və onun mərkəzində ən incə nöqtənin olması, 470 mkm qalınlığın olması, superior-inferior fərqli 5 mm zonada 10 mkm-dən çox olması, gözlər arasında isə 30mkm-dən çox qalınlıq fərqli olması və s. kriteriyalara əsasən keratokonus diaqnozu təyin edilmiş və bu gözlərin topografik və aberrometrik parameterləri əsas götürülərək Alio – Şabayek təsnifatına əsasən mərhələlərə bölünmüştür [2]. Eyni zamanda cihazın keratokonusun skrininq parametrlərinə və Amsler Krumeriç təsnifatına uyğun nəzərə alınmış təsnifat kateqoriyasına əsasən (TKC) mərhələlərin təyini avtomatik olaraq qeydə alınmışdır [7,8]. Keratokonus qrupuna daxil olan gözlər 1-ci mərhələ keratokonus kimi qiymətləndirilmişdir.

Hazırkı tədqiqatda Şeympflüq kameralı tomoqrafdə aşağıdakı parametrlər təhlil edilmişdir:

1. Buynuz qışanın mərkəzi 3 mm sahəsində orta keratometriya – Korta
2. Buynuz qışanın mərkəzi 3 mm sahəsində astigmatizm – Astiq
3. Buynuz qışanın mərkəzi 3 mm sahəsində asferiklik ölçüsü – Q dəyəri
4. Mərkəzi buynuz qısa qalınlığı – mərkəzi paximetriya (MP)
5. Buynuz qışanın ən incə nöqtəsindəki qalınlığı – İP
6. Ön elevasiya göstəricisi (anterior elevation) – AE
7. Arxa elevasiya göstəricisi (posterior elevation) – PE
8. “Ektaziyaların Ətraflı Belin-Abrosio” ekranından (BAD display) elevasiya göstəricilərinin normal götürülmüş səthdən yayılma dərəcəsini, ən incə paximetrik göstəricinin və paximetrik proqressivləşmənin normal hesablanmış göstəricidən yayılma dərəcəsini ümumi əks etdirən xəta dəyəri – D dəyəri
9. Topografik xəritədən: səth dəyişikliyi indek – İSV, vertikal asimmetriya indeksi – İVA, Keratokonus indeksi – Kİ, mərkəzi keratokonus indeksi – CKİ, hündürlük asimmetriya indeksi – İHA, hündürlüyün desentrasiya indeksi, əyriliyin minimum radiusu – Rmin.
10. Aberrometrik xəritədən buynuz qışanın ön səthinin əsas aberrometrik göstəriciləri 6 mm bəbək diametri üçün hesablanmışdır: ilkin vertikal koma (Z3-1), horizontal komanın (Z3+1) və ikinci vertikal koma (Z5-1) və horizontal komanın (Z 5+1) Zernike koefisientləri, ilkin (Z40) və ikinci (Z60) sferik aberrasiyaların Zernike koefisientləri və ümumi yüksək səviyyəli aberrasiyaların (3-cü, 4-cü, 5-ci və 6-ci cərgənin ümumilikdə) orta kvadratik dəyərləri (root mean square (RMS total aberr.)).

Alınan nəticələr Microsoft Exell programına yüklənmiş və statistik işləmələr məqsədilə Statistika (SPSS 23) programında hesablanmışdır. İfadə edici statistik məlumatın paylanması dəyişənlər üçün orta ədədi qiymət \pm standart kvadratik meyl şəklində hesablanmışdır. Yekun nəticələr qeyri parametrik bölgündürmə meyari Mann-Uitni (U testi) vasitəsilə aparılıb. $P<0,05$ üçün nəticələr statistika baxımından əhəmiyyətli qəbul edilmişdir.

Nəticələr və onların müzakirəsi

Tədqiqata daxil olan xəstələrin orta yaş həddi keratokonuslu və normal qrupda uygun olaraq 20.19 ± 2.53 , and 20.5 ± 2.95 kimi təşkil etmişdir.

Alınan nəticələr cədvəl 1-də göstərilmişdir. Cədvəldən göründüyü kimi qruplar arasında orta keratometrik göstərici, Rmin, horizontal ikinci koma və ikinci sferik aberrasiya koefisient parametrlərdən başqa bütün digər parametrlər əhəmiyyətli dərəcədə fərqlənmmişdir (Cədvəl 1). Belə ki, keratokonuslu gözlərdə buynuz qısa qalınlığı azalmış, elevasiya göstəriciləri artmışdır. Aberrometrik parametrlər üzrə xüsusiyyət vertikal ilkin koma

dəyəri əhəmiyyətli olaraq artmış, ilkin sferik aberrasiya daha neqativ istiqamətdə yerini dəyişmişdir. Nəzərə alsaq ki, hava və buynuz qışanın müxtəlif refraktiv şüasındırma əmsalına malik olması və buynuz qışanın ön səthinin aberrometrik göstəriciləri görmə itiliyinə təsir edən əsas amil kimi qiymətləndirilmiş və hazırkı tədqiqatda buynuz qışanın ön səthinin aberrometrik göstəriciləri təhlil edilmişdir.

Aldığımız nöticələr subklinik keratokonusun təyini üzrə aparılan çoxsaylı tədqiqat işləri ilə üstüştə düşür. Bizim tədqiqatda refraksiyanın sferik ekvivalenti normal qrupda 0.5 ± 0.011 , keratokonus qrupda -0.95 ± 0.12 təşkil etmiş, aşağı səviyyəli aberrasiyaların minimal müşahidə olunduğu halda yüksək səviyyəli aberrasiyaların artım tendensiyası görmə keyfiyyətinə təsir etmişdir. Bu səbəbdən ilkin görmə itiliyinin müayinəsi zamanı otaq işıqlanmasında bəzən onluq cədvəl şkalasında 20/20 görmə itiliyi göstərən gənclər, xüsusən gecə saatları görmənin pişləşməsi, kölgələnmə, işləq yansımışı kimi şikayətlərin olmasını bildirirdilər.

Şəkil 1-də qruplar arasında orta keratometrik göstərici, ön və arxa elevasiya və ektaziyaların "Otraflı Belin-Abrösio" ekranından (BAD display) – D göstəricisinin müqayisəli box plot diaqramı əks olunmuşdur. Şəkildən göründüyü kimi orta keratometrik parametr qruplar arasında fərqlənməmiş, ancaq digər parametrlər kəskin fərq ifadə etmişdir.

Cədvəl 1

Şeimpflyuq tomograf - WaveLight® ALLEGRO Oculyzer –dən alınan topografik, tomografik və aberrometrik parametrlərin normal və başlangıç mərhələli keratokonuslu gözlərdə orta göstəriciləri və onların müqayisəli təhlili


Parametrlər	Kontrol qrupu (n=40) $M \pm SD$	Keratokonus qrupu (n=33) $M \pm SD$	P dəyəri (Mann-Uitni testi)
Korta	43.45 ± 1.22	43.97 ± 1.6	0.264
Astiq.	-0.53 ± 1.02	-0.9 ± 1.7	0.013
Q dəyəri	0.48 ± 0.12	0.64 ± 0.16	0.022
MP(μm)	547.33 ± 33.55	502.5 ± 22.56	<0.001
İP(μm)	545.23 ± 33.3	494.25 ± 20.84	<0.001
AE(μm)	2.31 ± 1.51	5.37 ± 2.42	<0.001
EP(μm)	3.3 ± 2.41	10.8 ± 7.8	<0.001
D	0.71 ± 0.58	2.7 ± 1.24	<0.001
ISV	18.9 ± 7.28	28.79 ± 9.3	0.029
IVA	0.11 ± 0.051	0.22 ± 0.1	<0.001
KI	1.01 ± 0.015	1.03 ± 0.035	<0.001
CKI	1.0056 ± 0.05	1.007 ± 0.007	0.345
IHA	4.1 ± 3.4	5.95 ± 4.6	0.07
IHD	0.007 ± 0.003	0.015 ± 0.008	<0.001
Rmin	7.4 ± 0.21	7.39 ± 0.36	0.123
Z3-1	0.001 ± 0.225	-1.754 ± 0.976	<0.001
Z31	-0.001 ± 0.128	0.156 ± 1.173	<0.001
Z5-1	-0.003 ± 0.046	0.203 ± 0.320	<0.001
Z 51	0.007 ± 0.023	-0.023 ± 0.174	0.042
Z40	0.521 ± 0.086	-0.006 ± 0.805	<0.001
Z60	-0.012 ± 0.018	0.078 ± 0.122	<0.001
RMS total aberr.	0.08 ± 0.067	0.859 ± 0.106	<0.001

$M \pm SD$ – orta ədədi qiymət ± standart kvadratik meyl

Alınan nəticələrə əsasən qruplar arasında orta keratometrik göstərici, Rmin, horizontal ikincili koma və ikincili sferik aberrasiya koefisient parametrlərdən başqa bütün digər parameterlər əhəmiyyətli dərəcədə fərqlənmmişdir. Keratokonusun daha əvvəllər geniş istifadə olunan və ilkin diaqnostik kriteriyalarından biri kimi qiymətləndirilən keratometrik parametrin xəstəliyin erkən mərhələsində öz diaqnostik əhəmiyyətinin itirməsi hazır ki tədqiqdə özünü göstərir. Elə bu səbəbdəndir ki, keratokonusun erkən diaqnostikasında bir sıra tədqiqat işləri daha yeni və həssas tomoqrafik parametrlərin öyrənilməsinə həsr edilmişdir.

Şəkil 1-dən göründüyü kimi orta keratometrik parametr qruplar arasında fərqlənməmiş, ancaq digər parametrlər kəskin fərqli ifadə etmişdir. Bu onu göstərir ki, erkən mərhələdə keratometrik göstərici heç bir diaqnostik əhəmiyyət daşımir. Bu baxımdan bu xəstələrin ötəri və diqqətsiz müayinəsi xəstəliyin skrininqində neqativ effekt yarada bilər.

Şeimpfyuq tomoqrafik müayinənin subklinik və erkən keratokonusun diaqnostikasında həssaslığı və spesifikasiyi bu günə qədər bir sira tədqiqat işlərində təhlil edilmişdir. Müxtəlif populyasiyalarda aparılan tədqiqat işlərində müəlliflər subklinik və erkən mərhələ keratokonusun diaqnostikasında Şeimpfyuq tomoqrafik parametrlərinin birgə kombinasiyasını tövsiyyə etmişdir [9-17]. Bu baxımdan ən həssas parametrlər kimi BAD – D, AE, PE, İSV, Kİ, ikincili vertikal koma(Z5-1) kimi təyin edilmişdir. Keratokonusun irəliləmiş kliniki mərhələlərində bu parametrlərin həssashiş artaraq, maksimal diskriminativ effekt yaratmış olur. Apardığımız tədqiqat işinə əsaslanaraq Qafqaz populyasiyasında Ektaziyaların Ətraflı Belin-Abrosio" ekranından (BAD display) – D parametrinin 100% li diskriminasiya edə biləcək dəyəri > 1.83 kimi qiymətləndirilmişdir [12]. Hazırkı tədqiqat işində keratokonus qrupunda D parametrinin orta ədədi qiyməti 2.7 ± 1.24 təşkil etmişdir ki, buda keratokonus qrupuna daxil olan gözlərin erkən klinik mərhələdə olduğunu göstərir.



Şəkil 1. Qruplar arasında orta keratometrik göstərici, ön və arxa elevasiya və Ektaziyaların ətraflı Belin-Abrosio ekranından (BAD display) – D göstəricisinin müqayisəli “box plot” diaqramı

Eyni zamanda retinoskopik əlamətin keratokonus qrupuna daxil olan bütün xəstələrdə yüngül dərəcədə təzahür olunması qeyd edilmişdir. Xüsusilədə axşam görmələrində və ya vaxtaşırı yüngül görmə pozğunluğu ilə şikayət edən gənclərdə və müayinə zamanı hər iki gözündə ancaq erkən və ya subklinik mərhələ olan keratokonuslu gözlərin skriningi zamanı retinoskopik əlamətin yüngül ifadə olunması skioskopiya zamanı nəzərdən qaçırlınmamışdır. Əlbətdəki, bu xəstələrdə refraksiyanın sferik ekvivalentinin təyin edilən dəyəri -0.95 ± 0.12 təşkil etmişdir ki, bu xəstələrdə erkən keratokonus əlamətlərinin tomoqrafik təhlili və təsdiqi bu xəstələrdə dinamik müşahidənin vaxtında aparılması və proqressivləşmə ehtimalının nəzərdən qaçırlınmaması ilə görmə itiliyinin qorunması baxımından olduqca vacibdir. Al-Mahrouqi H və başqaları retinoskopiyanın keratokonusun skriningində əhəmiyyətli, həssas bir diaqnostik müayinə üsulu olduğunu öz tədqiqatlarında göstərmiş və programlaşdırılmış populyasiya müayinələrində keratokonusun skrininqi üçün etibarlı olduğunu tövsiyyə etmişdir [8].

Tədqiqata daxil olan və hətta topoqrafik olaraq subklinik keratokonus təsdiqlənmiş gözlərdə retinoskopiya əlaməti müsbət olmuşdur ki, bu səbəbdəndə xəstələr topografik müayinəyə yönəldilmişdir. Apardığımız tədqiqatın nəticəsinə əsasən demək olar ki, retinoskopik əlamətin populyasiyada aparılan geniş skrininq müayinələr zamanı keratokonusun diaqnostikasında əhəmiyyəti çox önemlidir. Skriaskopiya zamanı xəstələrin təkmilləşdirilmiş topoqrafik müayinəyə göndəriləməsi haqqında fikir yürütmək mümkündür.

Yekun

Şeimpfuyq tomoqrafiyasında aparılan müqayisəli təhlil nəticəsində hətta yüksək görmə itiliyi göstərən başlanğıc mərhələli keratokonuslu gözlər tomoqrafik, topoqrafik və aberrometrik parameterlər üzrə normal gözlərdən əhəmiyyətli dərəcədə fərqlənmişdir. Eyni zamanda ilkin müayinə zamanı retinoskopik əlamətin müsbət olması refraksiya qüsurlarının skrininqi zamanı aparılan dispanserizasiyada bu xəstələrin təkmilləşdirilmiş topoqrafik müayinələrə yönəldilməsi üçün çox önemlidir.

Nəzərə alsaq ki, keratokonusun proqressivləşməsi yeniyetmə və erkən gənclik dövrlərində daha sürətlə getdiyi üçün bu yaş dövründə xəstəliyin erkən skrininqi və diaqnostikası keratorefraktiv cərrahiyyənin əsas prioritetlərindən biridir. Vaxtında aparılan keratotopoqrafik müayinə xəstəliyin erkən mərhələdə ilkin diaqnostikası, sonrakı dinamik müşahidə və görmə itiliyinin bu səviyyədə qorunması üçün çox əhəmiyyətlidir.

ƏDƏBİYYAT:

1. Global Keratoconus Foundation. Keratoconus. Available at:<http://kcglobals.org/content/view/14/26/>. Accessed December 26, 2012.
2. Alio J.L., Shabeyek M.H. Corneal higher order aberrations: A method to grade keratoconus // J. Refract. Surg., 2006, v.22, p.539-45.
3. McMahon T.T., Szcztoka-Flynn L., Barr J.T. et al. A new method for grading the severity of keratoconus: the Keratoconus Severity Score (KSS) // Cornea, v.25, p.794-800.
4. Tan J.C.K., Nguyen V., Fenwick E. et al. Vision-Related Quality of Life in Keratoconus: A Save Sight Keratoconus Registry Study // Cornea, 2019, v.38(5), p.600-604.
5. Belin M., Kim J.T., Zloty P. et al. Simplified nomenclatura for describing Keratoconus // Int. J. Keratoconus and Ectatic Corneal Disease, 2012, v.1, p.31-35.
6. Piñero D.P., Alió J.L., Alesón A. et al. Pentacam posterior and anterior corneal aberrations in normal and keratoconic eyes // Clin. Exp. Optom., 2009, v. 92, p.297-303.
7. Ambrósio R. Jr., Caiado A.L., Guerra F.P. et al. Novel pachymetric parameters based on cornealtomography for diagnosing keratoconus // J. Refract. Surg., 2011, v.27, p.753-758.
8. Al-Mahrouqi H., Oraba S.B., Al-Habsi S. et al. Retinoscopy as a Screening Tool for Keratoconus // Cornea, 2019, v.38(4), p.442-445.
9. Abduləliyeva F. Klinik və subklinik keratokonusun dərəcələrinin diaqnostikasında buynuz qişa parametrlərinin yeni qiymətləndirmə meyarları // Oftalmologiya, Bakı, 2014, №1(14), s.15-22.
10. Qasimov E.M., Huseynli S.F. Hərbi çağırışılarda keratokonusun erkən diaqnostikasında şeympflüq kameralı keratotopoqrafiyanın rolu və onun müxtəlif mərhələlərində topometrik və tomoqrafik parametrlərin qiymətləndirilməsi // Oftalmologiya, Bakı, 2015, №3(19), s.12-29.
11. Huseynli S., Salgado-Borges J., Alio J.L. Comparative evaluation of Scheimpflug tomography parameters between thin non-keratoconic, subclinical keratoconic, and mild keratoconic corneas // Eur. J. Ophthalmol., 2018, v.28(5), p. 521-534.

12. Huseynli S., Abdulaliyeva F. Evaluation of Scheimpflug Tomography Parameters in Subclinical Keratoconus, Clinical Keratoconus and Normal Caucasian Eyes. // Turk J. Ophthalmol., 2018, v.48(3), p.99-108.
13. Gilani F., Cortese M., Ambrosio R.R. et al. Comprehensive anterior segment normal values generated by rotating Scheimpflug tomography // J. Cat. Refract Surg., 2013, v.39, p.1707-1712.
14. Villavicencio O.F., Gilani F., Henriquez M.A. et al. Independent population validation of the Belin / Ambrosio enhanced ectasia display: Implications for keratoconus studies and screening // Int. J. Keratoconus and Ectatic Corneal Dis., 2014, v.3, p.1-8.
15. Miha'ltz K., Kova'cs I., Taka'cs A. et al. Evaluation of keratometric, pachymetric, and elevation parameters of keratoconic corneas with pentacam // Cornea, 2009, v.28(9), p.976-980.
16. Serdarogullari H., Tetikoglu M., Karahan H. et al. Prevalence of keratoconus and subclinical keratoconus in subjects with astigmatism using pentacam derived parameters // J. Ophthalmic Vis. Res., 2013, v.8(3), p.213-219.
17. Ucakhan O., Cetinkor V., Ozkan M. et al. Evaluation of Scheimpflug imaging parameters in subclinical keratoconus, keratoconus, and normal eyes // J. Cataract. Refract. Surg., 2011, v.37(6), p.1116-1124.
18. Vega-Estrada A., Alio J.L. Keratoconus Corneal Posterior Surface Characterization According to the Degree of Visual Limitation // Cornea., 2019, v.38(6), p.730-736.

Гусейнли С.Ф.

СКРИНИНГ КЕРАТОКОНУСА У ПАЦИЕНТОВ С ВЫСОКОЙ ОСТРОТОЙ ЗРЕНИЯ

Национальный Центр Офтальмологии имени акад. Зарины Алиевой, г.Баку, Азербайджан

Ключевые слова: кератоконус, скрининг, субклинический кератоконус

РЕЗЮМЕ

Цель – оценить томографические, топографические и аберрометрические параметры у пациентов кератоконусом с высокой остротой зрения.

Материал и методы

Исследование включало 33 глаза с ранней стадией кератоконуса и 40 здоровых глаз с остротой зрения $\geq 20 / 30$ и 20/20 (по Снеллену) и со средним возрастом $20,19 \pm 2,53$ и $20,5 \pm 2,95$ лет соответственно.

Для всех участников было проведено исследование Шеимфлайуг томографии (HR Pentacam) и ретиноскопия. У-критерий Манна-Уитни использовался для сравнения данных между группами.

Результаты

В результате сравнительного анализа, выполненного на основе Шеимфлайуг томографии даже глаза с начальной стадией кератоконуса с высокой остротой зрения значительно отличались от нормальных глаз по томографическим, топографическим и аберрометрическим параметрам за исключением средней кератометрии, минимального радиуса кривизны, горизонтальной комы 2-го порядка и параметры коэффициента сферической aberrации 2-го порядка.

В то же время положительный ретиноскопический признак во время исследования рефракции дает возможность для скрининга начальной стадии заболевания для дальнейшего направления этих пациентов на более усовершенствованные топографические обследования.

Заключение

Учитывая, что прогрессирование кератоконуса происходит быстрее в подростковом и раннем юном возрасте, ранний скрининг и диагностика заболевания в этом возрасте является одним из основных целей современной офтальмологии.

Своевременное кератотопографическое исследование необходимо для раннего выявления заболевания на этой стадии с последующим динамическим наблюдением и сохранением остроты зрения на этом уровне.

KERATOCONUS SCREENİNG İN PATİENTS WITH HİGH VİSUAL ACUİTY

National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan

Key words: keratoconus, screening, subclinical keratoconus

SUMMARY

Aim – to evaluate tomographic, topographic and aberrometric parameters in early keratoconic eyes with high visual acuity.

Material and methods

The study included 33 eyes with early stage of keratoconus and 40 healthy eyes, with visual acuity $\geq 20/30$ and 20/20 (Snellen) and with a mean age of 20.19 ± 2.53 , and 20.5 ± 2.95 years respectively. Scheimpflug tomography (Pentacam HR) examination and retinoskopy was performed for all participants. The Mann-Whitney U test was used to compare the data between the groups.

Results

As a result of a comparative analysis based on Scheimpflug tomography, even the eyes of the early stage of keratoconus with high visual acuity significantly differed from normal eyes in tomographic, topographic and aberrometric parameters except mean keratometry, minimal radius of curvature, 2nd order horizontal coma and 2nd order spherical aberration coefficient parameters. At the same time, a positive retinoscopic sign makes it possible to screen the early stage of the disease in order to refer these patients to a more enhanced topographic examination. Given that keratoconus progression is faster in adolescence and young persons, early screening and diagnosis of the disease at this age is one of the main aim of modern ophthalmology.

Conclusion

Timely keratotopographic study is necessary for early detection of the disease at early stage, followed by dynamic observation and saving visual acuity at this level. Corneal tomographic imaging is an excellent diagnostic procedure for identifying early ectasia or even tomographic risk factors for postrefractive surgery ectasia.

Korrespondensiya üçün:

Hüseynli Samirə Fərhad qızı, akad. Zərifə Əliyeva adına Milli Oftalmoloqiya Mərkəzinin kiçik elmi işçisi

Ünvan: AZ1114, Cavadxan küç., 32/15

Tel.: +994012 596 09 47

E-mail: samirahuseynli@yahoo.com